

Ceyhun MİRZƏLİ
ADMİU Sənətşünaslıq fakültəsi,
Kinoşünaslıq ixtisası bakalavr məzunu

MƏDƏNİYYƏT MESAJI

Elə sözlər var ki, o sözlər bir neçə əsrden sonra deyilməlidir bəlkə də. Zaman bir vasitə olur bu sözlərin meydana çıxmışında. Söz mənətiqi ardıcılıqlıdan tarixi təkamüldən doğan ifadədir.

İnsanhın vicdanı daima haqq sözün həsratində olub olacaq da. Bu kəlmələri ancaq ağıl və vicdan sahibləri deyə bilər, yaza bilərlər. Bu zaman sözlərlə olan ehtiyacla onların yazılıma prosesi mənətiqi olaraq birləşir.

Coğrafiyalarda yaşayan xalqlarında tarixi proseslərin sonucunda mesaj almaqlarına ehtiyacları olur. Bizim mədəni coğrafiyamıza da bu mesajlar gəlib. Bizim türk-islam aləmi özünün mədəniyyət kodlarını itirməyə başlayandan uzun müddət sonra XX yüzilinin əvvəlində bu mesajları almışdır.

Mesaj dolu sözləri yalnız millətin toplumun coğrafiyanın vicdanları deyə bilərlər. Onlar çoxlarının fərqiənə varmadıqları oylara, proseslərə kənardan müşahidə edərək, yekun bir fikir bildirməyə cəhd göstərirlər. İnsanların çoxu onları anlamasa da görməzdən gəlsələr də, gerçək mesaj öz mahiyyətini daima qoruyub saxlayır.

Bu yazımızda türk-islam dünyasının iki mütəffəkkir şairləri olan Hüseyin Cavidlə Mehmet Akif Ərsoyun mədəniyyətə baxışlarını ifadəsinə təhlil etməyə çalışacam. XX yüzilin əvvələri bütün insanlıq üçün yeni sınaq meydani idi. Bu zaman xüsusən türk-islam aləmi özünün uzun müddətli qararıq mərhələsinin sonucuna doğru bir yol gedirdi. Uzun müddət ərzində elm və mədəniyyət uzaq duran bu coğrafiya ciddi təlatümlər astanasında idi. Məhz Cavidlə Akifin türk-islam coğrafiyasına öz sənət qüdrətləriyle mesajlar verməyə başladılar. Onların əsərlərində olan çağırış öz həmvətənləri oyandırmağa, onları Rəsulzadənin tabiri ilə desək milli diriliyi səsləyirdi. Bəs bù sənətkarların verdiyi mədəniyyət mesajı nədən ibarət idi. Bu suala cavablandırmaq üçün ilk növbədə Hüseyin Cavidin İblis faciəsinə diqqət yetirmək gərklidir. Bildiyimiz kimi Cavid bir şair-dramaturq kimi əsərlərində öz romantik ideallarını öz qohrəmanlarının dili ilə vermişdir. İstər "Ana" istər "Seyx Sənan" yüksək idealları cəmiyyətə təqdim edib.

"İblis" pyesində isə sənətkar həm İblisin həm Arifin həm də Vasifin timsalında öz fikirlərini oxucularla bölüşür. Ümumiyyətlə İblis faciəsi ədəbiyyatşünaslığımızda geniş şəkildə təhlil edilmişdir. Əbülfəz İbadoğlu, Məmməd Cəfər, Əjdər İsmayılovun tətqiqatlarında İblisin Azərbaycan və dünya ədəbiyyatında yeri aydınlaşdırılmışa çalışılmışdır. Lakin əsərin ictimai məzmunu yetərli şəkildə araşdırılmamışdır. Bunun da səbəbi İblis də problem kimi türk dünyasının gələcəyinin necə olacaq ilə bağlı müləhizələrdir. Çünkü sovet dövrü ədəbiyyatşünaslığında bu barədə elə də geniş bəhs olunması məqsədə uyğun olmamışdır. Bunun praktik misallarını da verməyə çalışacağam.

H.Cavid mütəffəkkir-sənətçi kimi dünyanın gedişati ilə yanaşı özünün mənsub olduğu mədəniyyət coğrafiyasının taleyini düşündürdü. Müəllif İblis də ciddi ictimai-tarixi məsələlərə toxunmuşdur. Əsərin 1918-ci ildə bu səpkidə yazılımasını təsadüfi hesab etmək olmaz. Çünkü həmin ildə birinci cahan hərbi nəticəsində Osmanlı imperatorluğunun ölüm hökmü verilmişdir. Osmanlıdakı millətləşmə prosesində meydana çıxan Ənvər paşa öz qardaşı Nuru paşanı yaranmaqdə olan ilk türk ulus dövləti olan Azərbaycana yardımına göndərmişdir. Bununla düşüncələrdə bir Turan idealı formalşamışdır. Bu girişisi nə üçün edirəm çünkü əsərdə Turan məsələsinə düşündürүү baxış var. Ümumiyyətlə şair "İblis"dəki ictimai motivlərə hələ 1916-ci ildə qələmə aldığı "Hərb və felaket" şerində öz münasibətini açıqlamışdır.

Azəciq varsa hissü vicdanın

Qalq oyan! Sönməmişə imanın,
Qalq oyan! Gör nə fikrə xadimsin?

Kimlərin oğlusun? Nəsin? Kimsin?
Sürünüb durma böylə, bir yüksəl!
Bir düşün, gör beş-altı əsr əvvəl
Nə idin? Simdi nerdəsin? Bu nə yəs?¹

Sairin bu misraları yazımcıda qəsdi odur ki osmanlığın bir yüksəlik dövrü olmuşdur. Lakin əvən gün türk insani məyusluq içindədir. Cavid bu şeridə türkləri əski qələbələrindən ruhlanmağa çağırır. Türklerin passionar çağlarındakı nəaliyyətlərini nümunə göstərir.

Hüseyin Cavid bir jurnalist kimi də ictimai-sosial məsələlərə öz münasibətini açıqlayırdı. Müəllif "Mühəribə və ədəbiyyat" məqaləsində mühəribə aparan güclərin elmi-texniki nəaliyyətləri ilə yanaşı fəlsəfi-ədəbi qüdrətlərinin də mühəribə zamanı həlledici olduğunu vurgulayırırdı:

...Halbuki bu müdhiş silahlardan daha müdhiş almanın mühəribədəki yeni nəzəriyyələri yeni planları əksərindəki kəskinlik və bütün məməkət xalqındakı əhvali-rühiyyədir. Ölkənin əhvali-rühiyyəsində isə fənnin, tərbiyənin, ədəbiyyat və fəlsəfənin təsri inkar olunmayacaq şeylərdir.²

Bu fikirlərdən aydın olur ki, müəllif XX əsrin ədəbiyyat və fəlsəfəsinə yaxından bələd olmuşdu. Buna səbəb isə onun İstanbulda Rza Tofiqdən bu fənlər üzrə təhsil almışdı.

H.Cavidin bir sənətar kimi birinci dünya mühəribəsində fikirləri və idealları daha konkret məcraya doğru yönəlmİŞdi. Birinci dünya mühəribəsinin sonu Osmanlının süqutuna gətirib çıxarıdı H.Cavid Türkiyə mühitində bələd olduğu üçün bu qoca imperatorluğun süqutunun səbəbələrini bildirdi. Müəllif buna görə "İblis" faciəsində Azərbaycan ədəbiyyat ilk və hələ ki, son dəfə olaraq Osmanlının çöküşünü bu pyesdə vermişdi. Yeri gəlmışkən qeyd edək ki, Nizami Gəncəvi də Osmanlıdan öncəki Səlcuqlar dövlətinin süqut səbəbini, "Sirlər xəzinəsi" poemasındaki "Sultan Səncər və qarı" bölümündə Sultan Səncərin timsalında ədalətsizliyi, haqsızlığı məzəmmətləmə yolu ilə göstərməyə çalışmışdır. Bunun da səbəbi Nizaminin Atabaylər dövlətinin tərkibində olan Gəncədə yaşaması ilə bağlı idi. Çünkü Atabaylər Səlcuqlardan sonra yaranmış bəylik idi. Bu faktor istər-istəməz Nizaminin yaradıcılığına təsir etmişdi.

Yuxarıda qeyd etdiyimiz kimi H.Cavid bir öz fikirlərini obrazlarının dili ilə topluma çatdırırı. İblisin soyuq mühəkimələri Arifin irfani düşüncələri alt-üst olması İbn Yəminin qüvvəti üstün tutması anlayışlarının hər birində Cavid dünyagörüşünün elementləri var.

Vasiflə küçün zabitin dialoqu isə ciddi ictimai-siyasi məsələrə aydınlıq gətirir. Türk ordusunun əsgərləri öz dövlətlərinin parçalanmasını ürək ağrısıyla qarşılıyırlar. Küçün zabitin

Türk orodusu ətrafında bu gün həmlə edərkən,
İran və ya Qafqaza imdadə gedərkən,
Rus orodusu durmaz çəkilərkən önmüzdən,
Vasiflə nə rəvadır ki şu parlaq günümüzdən,
Feyz almayıaraq biz olalım qəflətə mail,
Satmaz Satamaz milləti şəxsiyyətə aqil.³

Bu misralarda dövrün real ab-havası və türkük idealları öz əksini tapmışdır. Qafqaz-islam ordusu o dönenmdə Quzey və Güney Azərbaycana daxil olmuş insanları daşnakların törətdiyi qətlərin qarşısını almışdır. Lakin küçün zabit çox da təfəkkürə dalmadan daha çox hissə qapılaraq türk ordusunun gücünə inam bəsləyir. Vasif isə daha çox düşüncəyə əsaslanaraq belə deyir:

Türk orodusu daim basaraq ölkələr almış
Ən sonda siyasetdə basılmış da bunalmış
İdrakı sönük başçıların qəfləti ancaq
"Etmiş edəcək milləti həp əldə oyuncaq.

Burada qeyd olunan fikirlər neçə yüzillik tarixi təcrübəyə əsaslanmış fikirlərdir. Burada qəsd edilən müxtəlif türk dövlətləri olsa da əsasən Osmanlıya aid mesaj verilir. Şeirdə işlədilən idrakisönük kəlməsinin xüsusi dəyəri var. Bununla bağlı Azərbaycan sovet ədəbiyyatşünaslığında

¹ Hüseyin Cavid seçilmiş əsərləri 1-cild səh 66 Elm nəşriyyatı 2007

² Hüseyin Cavid seçilmiş əsərləri 5-ci cilddə 5-ci cild Elm nəşriyyatı səh 281

³ Hüseyin Cavid seçilmiş əsərləri 3-cü cild səh 29 Elm nəşriyyatı 2007

⁴ Yenə orda

yarımçıq lakin maraqlı olan fikirlər də şəslənmişdir. Məmməd Cəfər "Hüseyin Cavid" monografiyasında bu misralar haqqında belə yazdırdı:

...Millətçilik, türkçülük azarına tutulmuş gənc türkərin Türkiyə inqilabının nəzəriyyətlərini ayaqlayaraq imperiyalist müharibəsinə qoşulduqları bir dövrdə Cavidin türkərin qanlı imperiyalist müharibəsinə cəlb olunmaları əleyhinə çıxmış, "idrakı sönük başçıların" türk millətinin əllərində oyuncağa çevirmək istəyini göstərməsi müsbət bir hadisə idi.⁵

Burada yazılılan mühəhizlərdə təbii ki sovet dövrünün ideoloji çərçivələri var. O dövrün ədəbiyyatşunası bu cür yazması təbii idi. Amma müslifin Osmanlinin müharibəyə avantürya cəlb edilməsi fikrini söyləməsi haqlı idi. Lakin bununla bərabər M. Cəfər sərf XX əsrin əvvəlindəki türk dövlət xadimlərini qınayırdı. Lakin təkcə "idrakı sönük" onlar deyildi. İdrak sönüklüyü mədəniyyət coğrafiyamızda nə zaman başlamışdır? Əsasən on altinci əsrən etibarən bu proses başladı desək yanılmarıq. Tarixi bir misala müraciət edək. Sultan Fateh Mehmed İstanbulu fəth edən zaman əsgərlərinə kitabxanalara ziyan gelməməsi əmrini vermişdi. O elmə və mədəniyyətə xüsusi dəyər verirdi. Lakin qeyd etdiyimiz zamandan etibarən idrak sönüklüyü başladı. Osmanlıyla Səfəvilər bu gün də münaqişə ocağı olan orta şərq üçün hərbə girdiyi illərdə yəni 1516-cı ildə Martin Lüter Almaniyada artıq kilsənin üzərinə islahat fərmanı yapmışdı. Məhz bununla Qərbin aydınlıq Şərqi qaranlıq çağının başlamış oldu.

Daha sonra Vasifin bu fikirlərin davamı olaraq:

Turana qılınçdan daha kəskin ulu qüvvət

⁶Yalnız mədəniyyət mədəniyyət mədəniyyət

Bu fikirlər İblis əsərində qoyulan icimai idealları əks etdirir. Yalnız mədəniyyət insanların quracağı dövlətləri və ya dövlətlər birləşməsini yüksəldə bilər. H.Cavid bir mütəfəkkir kimi Turanın gələcəyini bunda göründü. Çünkü o Bilgə Xaqan Sultan Fateh Uzun Həsən Nadir şah kimi ağıllı türk dövlət bəylərinin mirasına Vasifin timsalında sahib çıxırı. Bununla yanaşı müasirləri olan Ənvər paşa Mustafa Kamal paşa, Əhməd Salikova Məhəmmədəmin Rəsulzadəyə Nəsib bəyə və başqa modern türk bəylərinə sanki bir mütəfəkkir kimi yol göstərməyə çalışırı. Çünkü həmin şəxslərin hər birinin özünəməxsus Turan idealları var idi. Hələ Nizami bizim mədəniyyət coğrafiyasının intibah dövründə öz qüdrətli qələmi ilə yazdırdı:

Qüvvət elimdədir başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz

Deməli qüvvət elimdə mədəniyyətdədir. Bunu dərk etməyən toplumların fəlakətə düşçərə olmasına labüddür.

Mehmet Akif Ərsoy yaşadığı toplumun vicdanıydı desək yanılmarıq. Ömrü boyu insanlara çağırış etməklə məşğul olan M.Akifə Nazim Hikmətin inanmış biri deməsi heç də boş-boşuna deyilmiş söz deyildi. H. Cavid kimi ideallarına inanan sənətkar öz şərlərində bunu çağırış kimi öz toplumuna söyləyirdi.

M.Akifin təbii ki ən dolğun əsərlərindən biri "İstiqlal" marsıdır. Bu mars təkcə Türkiyə cümhuriyyətinin marşı deyil eyni zamanda XX əsrin əvvəlində bütün müsəlman şərq xalqlarının da azadlıq mübarizəsinin ifadə edən şeirdir. M.Akifin bundan öncəki əsərlərində də Şərqiñ əzilməsinə, viran gənə qalmasına ürək ağrısıyla öz münasibətini açıqlamışdır. Şair hələ birinci dünya savaşı çıxmamışdan qabaq Osmanlı dövləti Balkan hərbinə daxil olanda vaiz kimi insanların öünüə çıxmış toplumu düşmənə qarşı savaşda qətiyyətlə vuruşmağa çağırılmışdır.

Müəllif 1913-cü ildə yazdığını "Keçənlər varsa islamın bu ciyənənmiş diyarından" şərində belə deyirdi:

Kim bilir hangi şənaatle oyulmuş gözler

Medeniyət denilen vahşete lanet eder

Nice yekpare kesilmiş de sırtmış dişler

Süngülmüş kani donmuş nice binlerle beden!⁷

⁵ Məmməd Cəfər Hüseyin Cavid Azərbaycan Dövlət Nəşriyyatı 1960 səh- 128

⁶ Hüseyin Cavid seçilmiş əsərləri Elm nəşriyyatı səh 30

⁷ Mehmet Akif Ersoy Safahat Kapı yayınları səh 179

Burada M.Akif müharibəyə həmçinin sivilzasiyaların toqquşması kimi Görür. Şair artıq mədəniyyət deyə İslam aləminin üzərinə gələn qüvvələri kor şikət edilmiş insanların dili ilə ifşa edir. Bu şairin sonraki yaradıcılığında ciddi iz buraxmışdır.

1915-ci lin Çanakkala horbü Türkiyə üçün ölüm-ditim məsəlesi idi. Mehmet Akif Çanakkala şəhidlərinə ithafən yazdığı şərində özünün yüksək sənət bacarığını şer ustalığını millətinin vəsfinə həsr etmişdir. Şair Çanakkala şəhidlərini Bədr döyüşçüləri ilə müqayisə edirdi. O bununla Çanakkalanın necə böyük, taleyyüklü döyüş olduğunu millətə açıqlayırdı.

1918-ci ildə qələmə aldığı isə yuxarıda qeyd olunan şerin mövzusuna yaxın daha da konkretləşdirilmiş və çağırış olan "Şərq" şərində belə yazdırdı

Musallat, hiç göz açtırmaz da Garbin kanlı kabusu,
Asırlar var ki, İslamin muattal, beyni, bazusu.

"Ne gördün, Şarkı çok gezdin?" diyorlar. Gödügün: Yer, yer
Harap iller; serilmiş hanümanlar başsız ummetler
Yıkılmış köprüler, çökəmiş kanallar, yolcusuz yollar;⁸

Mehmet Akif bu şərində təcavüzkar qüvvənin adını açıq söyləyir həmçinin şəhərlərin kəndlərin dağıldılmasıyla yanaşı ümmətin də başsız qaldığını söyləyir. Bu şairin ö dönmədə ümmətçilik idealına inandığına və ümmətin də çətin duruma düşdүünə görə məyus olmasını göstərir. Mehmet Akif gördükliyilə xəyalındaki acı hisləri birləşdirə bilir.

Türkiyə 1919-cu ildən etibarən Milli Mücadilə prosesinə başlamışdı. Təbiidir ki Mehmet Akif də bu prosesdə iştirak etmişdir. İnsanların vicdanı onu bu prosesin mənəvi lideri olaraq qiymətləndirmişdi. Həmin ilin mayında M.Akif Balıkaşır bölgəsində ilk xitablarına başlamışdı. O insanları aydınlatmağa çalışır, qərblilərin birgə silah istehsalatı etdiyini, Anadolu əhalisinin də birləşmədiyi təqdirdə kölə durumuna düşəcəyini söyləyirdi. Mehmet Akifin bu cür yaşaması və fəaliyyət göstərməsi türk millətinin "İstiqlal" marşını yazmasına səbəb oldu.

Müəllif İstiqlal marsında bundan önce qələmə aldığı şərlərində olduğu kimi bu şərədə yüksək sənətkarlıq nümunəsi və millətin bir davaya inandırmış çağrıları var. Marş "Korkma" kələmi ilə başlayır. M.Akifin toplumun necə ciddi bir ərafədə olduğunu bəyan edir. Bundan qorxmamağın da mesajını insanlara çatdırır. Lakin daha vacibi müəllifin dırnaqarası mədəniyyətə olan baxışı ilə bağlıdır.

Garbin afakını sarmışa zırhlı duvar;
Benim iman dolu göğsüm gibi serhaddim var.
Ulusun korkma! Nasıl böyle bir imanı boğar,
Medeniyət dediğin tek dişi kalmış canavar?⁹

Müəllifin burada öz inancını sona qədər qoruyur. Qarşı tərəfin bütün hərbi texniki vasitələri nə qədər güclü olsa belə imanın olması insanların zəfərə qovuşduracağına şair bəyan edir. Həmçinin insanları dırnaqrası mədəniyyətdən də qorxmamağa və ona aldanmamağa bir çağırış var. M.Akif uluslararası bir əhalinin də öz imanı da qoruyaçına bir əminliyi var. Biz burada Türklemək islamlaşmaq müasirləşmək düstünə iki elementini görürük.

Son olaraq H.Cavidə M.Akifin mədəniyyət mesajlarının oxşar və fərqli tərəflərinə baxdıqımız zaman çox maraqlı bir məqamlı qarşılaşıraq. Mədəniyyət məsələsinə baxışda hər iki sənətkarın baxışında incə bir fərq var. Elmdən, irfandan mədəniyyətdən qopan türk-islam toplumlarını nə gözləyir? H.Cavidin ideallarını əks etdirən Vasif türk-müsəlman insanını mədəniyyəti yüksəltməyə çağırır, onun qəhrəmanı inanır ki, bununla qurtuluş mümkün ola bilər. Mehmet Akif isə dırnaqarası mədəniyyətin həqiqi imanı boğa bilməyəcəyini bəyan edir. Lakin bir fərq bundadır ki, H.Cavid mədəniyyətsiz qalan türk toplumlarının gələcəyi aydınlaş ola bilməz. O zaman bir məqam ortaya çıxır. Bu toplumları Mehmet Akifin dediyi dırnaqarası mədəniyyət boğa baxışında.

⁸ Mehmet Akif Ersoy Safahat Kapı yayınları səh 411

⁹ Mehmet Akif Ersoy Safahat Kapı yayınları səh 477